



TÜRKİYƏ DƏYANƏT VƏQFİ BAKI TÜRK LİSEYİ

VI və IX siniflərə şagird qəbulu elan edir.

TDV Bakı Türk Liseyi 2022-2023-cü tədris ili üçün VI və IX siniflərə şagird qəbulu elan edir. Lisey Təhsil Nazirliyinə bağlıdır. Ümumi orta təhsil məktəblərində tədris olunan dərslər proqramına uyğun olaraq dərslər Azərbaycan dilindədir. Təhsil pulsuzdur.

1) MÜRACİƏT MÜDDƏTİ VƏ QƏBUL ŞƏRTLƏRİ:

Müraciətlər may ayının **4-dən 28-dək** hər gün saat **10:00**-dan **17:00**-a qədər qəbul olunacaq. Pandemiya şəraiti olduğu üçün qeydiyyat lisey binasının iki (2) məntəqəsində aparılacaq. Liseyə 2021-2022-ci tədris ilində **V** və **VIII** sinifdə **oxuyan** şagirdlər müraciət edə bilirlər.

2) TƏQDİM OLUNACAQ SƏNƏDLƏR:

- Şagirdin V və VIII sinifdə **oxuduğunu göstərən** və məktəbin **möhrü** ilə təsdiq olunmuş arayış (*Möhür şəklin üzərinə vurulur.*)
- 2 ədəd fotosəkil (*3 x 4 ölçüdə*)

Diqqət !!! Qeydiyyatla gələrkən valideyn mütləq qoruyucu tibbi maskadan istifadə etməlidir.

3) İMTAHAN TARİXİ VƏ YERİ:

Qəbul imtahanı **2022-ci il may ayının 29-da VIII** siniflər üçün, **iyun ayının 5-də** isə **V** siniflər üçün **TDV Bakı Türk Liseyinin** binasında saat **10:00**-da keçiriləcək. İmtahan binasına giriş səhər saat **08:00**-dan başlanacaq.

4) İMTAHAN FƏNLƏRİ VƏ İMTAHAN ŞƏKLİ:

İmtahan **V sinif** şagirdləri üçün **ana dili, riyaziyyat, Azərbaycan tarixi, ingilis dili**, **VIII sinif** şagirdləri üçün isə seçdiyi ixtisas qrupu üzrə (**1-ci qrup:** Azərbaycan dili, ingilis dili, fizika, kimya, riyaziyyat; **2-ci qrup:** Azərbaycan dili, ingilis dili, tarix, coğrafiya, riyaziyyat; **3-cü qrup:** Azərbaycan dili, ingilis dili, tarix, ədəbiyyat, riyaziyyat; **4-cü qrup:** Azərbaycan dili, biologiya, fizika, kimya, riyaziyyat) fənlərdən test üsulu ilə keçiriləcəkdir. Suallar Azərbaycan dilindədir.

5) İMTAHAN NƏTİCƏLƏRİNİN ELANI:

Qəbul nəticələri **12/06/2022**-ci ildə elan ediləcək.

6) ƏLAVƏLƏR:

İmtahana ancaq lisey müdiriyyəti tərəfindən **buraxılış vəsiqəsi** verilmiş şagirdlər buraxılacaqlar.

Şagirdlər imtahana:

- İmtahana buraxılış vəsiqəsi
- 2HB** sərtliyində **sadə karandaş**, **göy diyircəkli qələm** və 1 ədəd **pozan** ilə gəlməlidirlər.